



Tərlan Əbilov

## RƏNGLƏRİN İSTİSİ

Sevgisiyla təzə-təzə şəkila salmağa başlaşmışdı  
ondan əvel qaranlıqla keçən günlərimi.  
Əlində fırça yuxularımı boyayırdı rənglərin elçisi.  
Boş qalmışdı hüznün kürsüsü,  
soyumuşdu küləyin hırsı,  
unudulmuşdu vaxtin pisi.

Hər gecə varaqə çəkdiyi şam rəsmi  
işıqlandırıldı hücrəmi,  
əridirdi qanımda tromblanmış qəmi,  
buxarlandırıldı gözümüzəki nəmi.

Nəğmə sözlərinə çevrilirdi gözlerimin zülmə etdiyi,  
əlimin ən uzaqda yetdiyi.

Üstümüze bağlayırdı bir qapını hər gecə  
qollarımızın qucağı döndüyü kağız.

**Təzə-təzə**  
bir cüt ağ əlin yozumu bir dibæk gülə döndürdü,  
bir dibæk gülün yozumu bir cüt ağ əl olurdu,  
qəhvəyi rəngin arxasından bir cüt göz yumuldu  
işiq düşməyen rənglərimə.  
Əlimdən düşdü bir çərçivə,  
soyudu bədənim, saçları qışladı yenə,  
yuxularımın şəkilsiz dönməni başladı yenə...

## TUTMAZ

İndi zaman bir başqadı,  
ha tar tök, iş bəhər tutmaz...  
Tutar ən yaxşını, di gel  
pisi çor tutmaz, çər tutmaz...

Ha su ver, bəxt çiçəklənə,  
Bəyaz kağız ləleklenə...  
Adam o qədər təklənər,  
tekliyini şəhər tutmaz.

Hörüb yoluna bir hasar,  
Hərə öz gününü pusar.  
Başından yüz nəfər basar,  
əlinənən bir nəfər tutmaz.

Get, tutub saxlamaz səni,  
Qal, öp, quc, ağlamaz səni.  
Gecə qucaqlamaz səni,  
adını bir səhər tutmaz.

Ya bir göz yaşı selində,  
Ya bir cin atı belində,  
Düşüb ölsən evində,  
heç kim səndən xəbər tutmaz...

## VARAĞIN ÜSTÜNDƏ BİR QƏLƏM KİMİ...

Getməyə yerim yox, ölməyə üzüm,  
Bu da bir ağrıdı çəkirəm elə.  
Məndə vaxt nə gəzir oturmaq üçün,  
Mən fağır ayaqda çökürəm elə.  
Bu, təbiətimin yağmur vaxtında,  
Sənə romanının payızı düşüb.  
Sən canın, telimi bir az yana çək,  
Gör alnımdan sənə nə yazı düşüb?  
Gör mənə alnımdan hansı allahın  
Soyuğu, şaxtası, ayazı düşüb?

Hayanına keçim, durum hayanda,  
Məni bu zülmətdə aydın görəsən?  
Məni kürəyinə biləsən divar,  
Ömrünü, gününü mənə hörəsən...  
Görüm sinəm üstə o sarı saçın  
Mənə nədən ötrü Arazı düşüb...

Varağın üstündə bir qələm kimi,  
Nətəhər susum ki, eşidəsən sən?  
Nətəhər çevrilim sağ çıynam üstə,  
Pəncənin üstünə qalxbı birtəhər  
Bir də sükütumdan öpə biləsən?  
Mən də sezim, bilim çıynamda məndən  
O hansı məlekdi narazı düşüb...

Üzü qəribiliyə yaşaran gözəm,  
Mənə sevgilərin qurbəti düşüb.

# VARAĞIN ÜSTÜNDƏ BİR QƏLƏM KİMİ...

Məni dərd özüne varis eyləyib,  
Mənə ayrılığın sərvəti düşüb,  
Mənə bir cütlüyün ən azı düşüb.

Azmişəm içində kiçik ölkəmin,  
İçimdə bir kiçik ölkə azipdi.  
Üstüme tanrıdan kölgə biçmişəm,  
Yanımda bir yetim kölgə azipdi...  
Mənə ovucunun dayazı düşüb...

Vaxt da qar kimidi, izləri örtür,  
Ətəyimdən tutan, qızımı dartır...  
Şeirimdən yapışib iməkleyənlər,  
Mən bəyənməyib ərsəyə çatır...  
Əlimin içidi sözün qırışı,  
Ta şeir yazmiram, şəkil çəkirəm.  
Hamidan ovcumə çəkilib, indi  
Ovcuma rənglərlə siğal çəkirəm,  
Könlümə rənglərin avazı düşüb.

Yaxşı ki, sən varsan, payız naxışım,  
Bəxtimə bir sünbül sarısı düşüb...  
Yene öz-özümlə danışdıqımdan,  
Aytak gecənin də yarısı düşüb.  
Məni fikir, səni yuxu aparıb,  
Sürüşüb əllərim, üzüm sürüşüb,  
Başımın altından dizim sürüşüb,  
Ayağım altından izim sürüşüb...

## BİTMƏYƏN HEÇ NƏ YOXDU...

Bitməyən heç nə yoxdu,  
vaxt hər şeyi bitirəcək.  
Allah bizi nə xərcleyir,  
artığıyla götürəcək.

Zaman çözüb izimizi,  
Əlimizi, dizimizi,  
Qırılmayıb üzümüzü,  
bizi də əl yetirəcək.

Nə fərqi kim kimdən doyub,  
Nə fərqi kimə kim qiyib...  
Kimsə bir gün xatırlayıb,  
bizi kökstək ötürəcək.

Ha ol nəfəsimi kəsən,  
Olum sənin üçün əsən.  
Guya sən məni sevməsən  
dunya nəsə itirəcək?

Sətirlərim xeyrim, şərim,  
Qəm yemə, ay ləlim, zərim.  
Nə vaxt ölsəm, şeirlərim  
məni yerdən götürəcək.

## ÜZÜ GÜNDÖĞANA

(Ələkbər Salahzadəyə)

1  
Üzü darıxdığım yerə dayanıb saat,  
özümü bir əqrəbdən asmaqdən başqa yolum yox indi.  
Ayaqlarını uçurumlara sallayıb  
oturub -  
bura qədər geldiyim yol.  
İlgəyə dönüb boynuma dolanan qol.

2  
Hələ ki,  
səhərin yaram kimi açılacağını gözləyirəm,  
yerimi özümdən belə gizləyirəm-  
insanlara etibar yoxdu, ustad.

3  
Uzaqdan şeir səsi gelir,  
kitab şeklinde şəhərə dağılışbı cizmaqaraçilar.  
Qoltığunda qovluq,  
əlini səkiye açıb,  
hündür binaların qarşısında  
rəqs eləyir qaraçilar...  
Qıvrım qadın saçlarına avtoqraf yazır külək...

4  
Şeirdən bezibit kitab rəfləri,  
kitabdan bezibit kitab evləri.  
Harda şeir var, orda şair yoxdu,  
harda şair var orda şeir...  
Qançır-qançırı Sözün bədəni...

5  
Özgə əlini öz əlim kimi  
cibimdə gəzdirməkdən bezmişəm daha.

6  
Mənim kimi piyadalar üçün  
işıqforda həmisi yaşıldı yanın işiq.  
Ömür-yolu bu üzdən  
o üzə keçməkdəsə,  
hanı bəs yol?

7  
Ölkə varlı olanda acıdan ölürlə əsl şairi...

8  
Otağındakı külqabı hələ də dopdolu,  
birini söndürməmiş,  
birini yandırıldığı sıqaretdi  
gedib-gəlməyən nəfəsim.

9  
Üzüme ağ olan vaxtin arxasında  
qara fon kimi durmuşam indi,  
üzümdəki acı təbəssüm sənində.  
10  
Neçə vaxtdı  
başını üfüqün çıynınə qoyub  
yamyaşıl gözləriyle  
günəşin çıxmadiğı yerə boylanıb bir ağaç,  
bir budağa barmaq silkəleyir ölüm ac-ac.

11  
Xitabət kürsüsüdü kətil...

## ƏKSİNİ ASDİĞİM DİVARDIR İÇİM

Çölündə bir divar qalmayıb, ancaq  
Əksini asdığım divardır içim...  
Uzaqdan gəlirəm, yaman susuzam,  
Yaxın gəl, gözündən bir az su içim...

Şeytan yuvasıdır düşdürüyüm yataq,  
Şən də bir daş tulla, birtəhər yataq,  
Zülmətə bürünmüş darısqal otaq  
Şənlə işqılsın, yuxumdan keçim...

Daya gözlərini kürəyimə, keç,  
İsinmək istəsən ürəyimə keç.  
Görsən ki, sönümşəm, qurdalamala heç,  
Qiyma, sağam-deyib, oda and içim...

Son mənzil deyilən elə budu, bu,  
Nə işiq tapılır, nə bir içim su...  
Bax gör, ölmüşəmə, günahımı yu,  
Təzədən bu ruha bir bədən seçim...

## YOXDUR

Adam var ki, divarı var,  
Başı üstdə damı yoxdur.  
Yoxdur aşırmağa ömrü,  
Qaldırmağa camı yoxdur.

Oyaqdır, naxışı yatıb,  
Ayrılıqla basın qatıb.  
Yaşamağın daşın atıb,  
Həyatının tamı yoxdur.

Yox səbrinə çıxan yiye,  
Qalib özün söyə-söyə.  
Payız kimi lütdür deyə  
Bir nəfər adamı yoxdur.

Cəkə bilmir ah da onu,  
Savab da, günah da onu.  
Küsdürüb Allah da onu,  
Allaha inamı yoxdur...

## DƏLİL

Barsız ağac yoxdur -  
kölgəsi,  
odu varsa, sevgiye layiqdir ağaclar.  
Ürəyi yananda  
bir içim su ver ağaclarla,  
bacı kimi qulluğunda dur  
həyətimzdəki ağacların, qızım.  
Ağaclar yaxşılığı unutmurlar,  
yxıllanda da adamın qolundan tuturlar.  
Bu əlimdəki əsa da  
baltalanmış bir ağacın insanlara olan sevgisidi  
mərd olur, mətin olur ağaclar.  
İnsanlarla müqayisədə  
çox əliaçiq olur ağaclar;  
istidə kölgəsini,  
soyuqda atəşini əsirgəmir kimsədən ağaclar...